

Oncallıda cüt məzar

Bu il şimal-qərb bölgəsin-də dağlara yağan qarın soyuğunun aşağı ərazil-rə təsiri, aran hissədə isə intensiv yağışlar zəminin-də sentyabrdan havalar soyusa da, qarşımızda açılan xoş mənzərələr təbiətin tanış şıaltaqlıqların-dan inciməyimizə imkan vermirdi.

Maşının salonunda yol yolaşlarımızın şeir-sənət adamları olması və qoca ozanın radio dalğalarından pərdələnən "Biz dünyadan gedər olduq, qalanla-ra salam olsun. Bizim üçün xeyir-dua qılanlara salam olsun" sədəsi Dədə Yunusu xatırlatdı... Bakı-Balakən şosesindən 7-8 kilometr içəri - Qaxın Oncallı kəndinə dönbə ustadın və mürşidi Hacı Tapdıqın məzərin-i ziyarət etməyi, ruhən dincəlməyi qərara aldiq. Meşəliyin ağıuşunda, iri ağacların əhatəsində yerləşən Oğuz adlı qədim qəbiristanlıq kimsəsiz deyildi, başqa zəvvarlar da vardi; sağ olsunlar qədirbilən yerli sakın-lər və qonaqlar, qərib müqəd-dəsləri hər zaman anırlar...

Onlar təxminən 700 il öncə Anadolunun Əskişəhərindən uzun bir yola çıxmışdır. Məqsədləri adı səyahət, klassik islamın təlimi, yaxud bu din daxiliində hansısa cərəyanın təbliğiyydi, - indi bu barədə dəqiq fi-kir yürtütmək çox çətindir, amma aydınır ki, xeyirxah məramlı idi. Bir versiyaya görə, həmin 5-6 nəfərlik heyətin içərisində türk təsəvvüf ədəbiyyati nəhəngi ilə yanaşı, müəllimi Tapdıq baba da varmış. Ömrü-nün böyük hissəsini vətənində keçirən şairin islam fəlsəfəsini yaymaq məqsədilə Şərqi gəzməsi, ustadının qocalması üzündən adıçəkilən kənddə məskunlaşmaları da iddialar arasındadır. Digər ehtimala əsasən, Yunus Əmrə mürşidi ilə Azərbaycanda - Qaxda rast-laşib və ömrü boyu bu şəxsiyətə müridlik edəcəyinə söz



verib. Elmi dairələr və ardıcıl-larının əksəriyyəti daha çox Yunusun dövrün ən mötəbər ruhanisi, yüksək məqamlı alim Hacı Tapdıq ağanın şöhrətin-dən xəber tutub mənəvi rahatlığı ona şagirdlikdə tapması ehtimalını dəstəkləyirlər.

Elə Oncallı oykonimi də qıpçaqların once tayfasının adı ilə bağlıdır, yaşayış məskəni kimi XIV əsro aid edilir. Mə-zarların ikisi də bir metr hündürlükdə çay daşından tikilmiş hörgü ilə əhatələnib. Dədə Yunusun qəbrinin üstü təxminən 1400-cü ildə Mirzə Çələbi Sultan ibn Məhəmməd, Hacı Tapdıqın məzar daşı isə 1786-cı ildə Şeyx Mirzə Çələbi və Şeyx Salman ibn Saleh adlı şəxslər tərəfindən inşa edilib. Tapdıq baba və Şeyx Yunus xanəgahı keçmişdə beynəlxalq karvan-ticarət yolu üzərində fealiyyət göstəron siyasi-ideoloji mərkəzlərdən olmuşdur.

2010-cu ildə Türkiyənin ovaxtkı prezidenti Abdullah Gül və digər dövlət xadimləri də bu məzarları ziyarət məqsədilə Qaxa səfərə gəlmişdilər. Biz Oncallıda olanda da ziya-rötçilərin sayı az deyildi. Şəki-dən Əlizadələr ailəsi, Zaqtala İslam Universitetinin Məhəmməd adlı toləbəsi, Trabzondan Əli Yequb həyat yoldaşı Zey-nəb xanımla qəbirüstü yazıları nəzərdən keçirir, dualar edir, təəssüratlarını bölübürdürələr. Kəndin daxil olduğu Qıpçaq bələdiyyəsinin kollektivi də abidənin qorunması, ətrafin səlli-qəsəbə üçün lazımı tədbirləri görür.

Anadolu türkçəsində yazan Əmrənin şeirlərinin mövzusu, ideyası, dil xüsusiyyətləri Oğuz türklərinin məkanı sayılın bu bölgədə çox sevilib. Mürşidi ilə birgə Oncallıda ya-şayıb fealiyyət göstərdikləri zamanlarda böyük nüfuza sahiblənib, uşaqdan-böyüyə hər kəsin hörmətini qazanıblar. Onlar haçan oləcəklərini də əvvəlcədən bilib, buna hazırlıq görübələr. Kənddə xəstəlik ya-yıldığından insanların kütlevi qırğını baş verib. Vəziyyəti anlayan türkiyəli müsafirlər mə-zarlıqda özlərinə yer seçiblər.

Oncallıdakı cüt məzarın müqəddəs ziyanətgahına əvvil-məsi, keçmişlərdən soraq gə-tirməsi, tarixi-mədəniyyət abi-dəsi olması ilə yanaşı, Ulu Öndərin "bir millət, iki dövlət" dəyərləndirməsinin təsdiqi də göz önündədir. Xalqlarımızın dili, dini, adət-ənənələri eynidir, qoşadır. Onu da vurgula-yaq ki, Türkiyə Mədəniyyət Nazirliyinin müşaviri Feyzulla Budaqlı Qaxda olarkən Oncallıdakı qəbiristanlığı getmiş, Yunus Əmrə və Hacı Tapdıqın qəbirlerini görəndə heyratlö-nərək "Ölkəmdə Yunus Əmrə-yə istinadlı qəbirlərin sayı 20-dən çoxdur. Lakin heç birinin ya-xınlığında əfsanələrin, rəva-yətlərin təsdiqi olaraq Tapdıq babanın aramgahı yoxdur. De-məli, məşhur el şairinin son ünvanı barədə söylənilənlərin ən ağlabatını Qaxın Oncallı kəndidir" demişdir.

*Qurban MƏMMƏDOV,
"Azərbaycan"*